

ABSURDDA QEYRİ-SƏLİS ABSURD

Birinci məqalə

İxtixar PİRİYEV

Məqalədə absurd nəzəriyyə ilə qeyri-səlis mənətiq nəzəriyyəsinin paralelləri təhlil edilir. Müəllif qeyd edir ki, absurd nəzəriyyənin yaranışı ilə, sonradan ortaya çıxan qeyri-səlis mənətiq nəzəriyyəsinin yaranması, adekvat düşüncənin və təfəkkürü hərəkətə gətirən fəlsəfi konsepsiyanın məhsuludur. 20-ci əsrin avanqard əhvali ilə yaşayın və yaranan nəzəriyyəçilərin axtarışları nəticəsində yeni cərəyanlar axını bütün təfəkkürləri çulğamağa başladı və on il sonra, bu nəzəriyyələr səli nəticəsində öncə linqvistika elminə aid olunduğu düşünülməsinə baxmayaraq, texnogen sahəni tam olaraq ağuşuna alan, azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis mənətiq nəzəriyyəsi doğuldu. Absurdçularla, qeyri-səlisçi Lütfi Zadənin vəhdət təşkil edən düşüncə məhsullarının ərsəyə gətirdiyi hər iki nəzəriyyənin novatorçuluq xüsusiyyətləri ilə dövr, zaman kökündən dəyişdi. Hər iki nəzəriyyə yeni düşüncə erasının başlangıç nöqtəsinin bünövərəsini qoydu. Bu yolda əsas aparıcı qüvvə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Elçinin yaradıcılığı öncül oldu. Elçin absurdizmin və qeyri-səlisizmin Azərbaycan ədəbiyyatında ən parlaq nümayəndəsi olmaqla, hər iki nəzəriyyənin Azərbaycan ədəbiyyatında banisinə çevrildi.

Açar sözlər: absurdizm, absurd teatr, ədəbi cərəyanlar, qeyri-səlis mənətiq, Elçin teatri

Birinci Dünya müharibəsinin töretdiyi dağdıcı xaos nəticəsində insanlarda psixoloji sarsıntılar və ruh düşgünlüyü ilə müşahidə olunan anomal veziyət, eləcə də, bu vəziyyətin töretdiyi fəsadların cəmiyyətdə yaratdığı deformasiya Avropada yüksək intellekt sahiblərini ciddi narahat etməyə başladı. Ümidsizliyə qapılmış insanların düşdükləri vəziyyətdən, məhkum olunduqları xarabazarlığın cəngindən, ruhsal sarsıntılarından xilas etmək üçün yollar axtarmağa başladılar. Əlbəttə, bu istiqamətdə bütün sahələrdə ciddi çıxış yolları aranırdı. Sözsüz ki, texnogen sahədə daha çox netice əldə etmək ümidi verici görünürdü və ona görə də vəziyyətdən çıxməq, təfəkkürdə və real həyat gerçəkliliyində yeniliyə nail olmaq üçün bu sahədə nailiyət qazanmağa daha çox maraq göstərilirdi. Ancaq humanitar sahənin avanqard düşüncə sahibləri də öz töhfələri ilə cəmiyyəti xilas etməyə çalışırdılar və onlar inanırdılar ki, humanitar sahənin açacağı yol, insanları psixoloji sarsıntılardan xilas etmək üçün daha çox təsireddi və səmərəverici olacaqdır. Ədəbiyyat və teatr sənətinin idrakı daha dinamik güclə hərəkətə getirmək qüvvəsinə malik olduğunu anlayan bu sahənin yaradıcı nümayəndələri ilk növbədə insanlarda sənət vasitesi ilə ruha qidaverici yeniliyin - yeni cərəyan selinin axtarışında idilər. Axtarışında olduqları yeni cərəyanla, məhz gələcəyə inamı qırılmış insanları düşdükləri depressiyadan çıxarmaq üçün, ruhən dirçəltməyə və saqlantımağa çalışırdılar. Lakin Birinci Dünya müharibəsinin sarsıntılarından xilas olmamış, ikinci Dünya müharibəsi özünü ildirim sürəti ilə çatdırıldı və yeni, həm də daha dağdıcı, daha gərgin həyat rejimi diqə edən bir xaos, həm də "içində dünyaya yer verən, dünyani öz sahmansızlığından doğurub sahmana..." (M.Əлизadə) sala bilməyən dərin xaos baş verdi. Bu vəziyyət insanları daha da çarəsiz və ümidsiz hala saldı, çıxılmaz labirintlə üz-üzə qoydu, hətta keçilməsi mümkün olmayan bir divar qarşısına çıxardığını göstərdi.

Vəziyyətin belə ağır bir zamanında insanların düşüncəsində yer tutmuş "çixılmazlıq sindromu mənətiqi"ne mənətiqsizlik fəlsəfəsi ilə təsir etmək və insanların düşüncəsini dəyişmək yeganə yol olaraq görünürdü. Yəni, "sarsıntılar mənətiqi həqiqəti"ni mənətiqsizlik mənətiqi ilə silkələmək, hətta diksindirək ayıltmaq, bu üsulla yeni ruh və əhval yaratmaq üçün, dadaizm, sürüüralizm, ekzistensializm fəlsəfələrində intişar tapan absurdizm deyilən bir cərəyanın axın səli özünün yeganə perspektivli xilas məhvəri olduğunu diqə edirdi.

Bəli, beləcə, əlbəttə ki, ilk zamanlar çətin qavranılan, tamaşaçını öz cəfəng oyunu ilə heyrətləndirməyə çalışan, lakin o qədər də səmərəli olmayan, getdikcə isə, mənətiqi anlayışa öz mənətiqsiz baxış mənətiqini diqə edən, yaranma tarixi daha əvvəllerden boy verən, insanların təfəkkür dairəsində misqal-misqal böyükən absurd deyilən bir nəzəriyyə öz axın səli ilə hərəkətə keçdi. Absurd nəzəriyyə hələ Birinci Dünya müharibəsinə qədər Avropada bir cərəyan olaraq ədəbiyyat və teatr xadimlərinin təfəkküründə cürcərməyə başlamışdı. Absurdizmin əsas səlefisi, patafizika termininin yaradıcısı olan fransız yazıçısi Alfred Jarri hesab olunur. Jarri 19-cu əsrin sonlarında Avropa, Amerika və Latin Amerikasının avanqard ədəbiyyat və avanqard teatrının əsas simasına çevrilib. 1896-cı ildə Alfred Jarrinin müəllifi olduğu "Kral Ubu" qrotesk-komik farsı ona geniş şöhrət qazandırb. 1926-cı ildə məşhur fransız teatr islahatçısı Antonen Arto, Roje Vitrak və Rober Aronla birlikdə "Alfred Jarri Teatri"nın əsasını qoyub və teatr qısa zamanda populyarlıq qazanıb. Artonun rejissor təfsirində hazırlanmış "Kral Ubu" tamaşası kult əsər kimi məşhurlaşıb; Kral Ubu rolunu isə A.Arto özü oynayıb. Uzun illərdən sonra 2001-ci ildə Rusiya Federasiyasının xalq artisti Aleksandr Kalyaginin yaradıcısı və bədii rəhbəri olduğu Moskva "Et-Getera Teatrı"nda "Kral

"Ubyu" pyesi yeni səhnə təfsirini tapıb. Tamaşanın rejissoru A.Morfov, Kral Ubyu rolunun ifaçısı A.Kalyagin idi; tamaşanın rejissoru əsərə Alfred Jarrinin absurd əştiyli müəllif obrazını da əlavə etmişdi.

Absurd nəzəriyyəsi, cəmiyyətin təxəyyülündə yeni meydانların, yeni baxış bucaqlarının açılmasına səbəb oldu. Bu nəzəriyyə ilə, bir növ elektrik cərəyanının verdiyi qıcıq təsirli diksindirci vəziyyət yaratmaqla, təxəyyülü qıcıqlandırmağa başladılar və insanları o günə qədərki düşüncələrinə adekvat olmayan fəlsəfə ilə düşünməyə vadar etdilər. Bu üsulla cəmiyyəti tam olaraq istənilən nəticəyə gətirmək mümkün olmasa da, hər-halda insanların təfəkküründə ümidverici bir çaxnaşma təsiri yaratdı və düşdükləri vəziyyətdən yeni çıxış yolları axtarılmasında təsireddi bir qüvvə kimi səmərəli oldu.

Bunu bacaran nəzəriyyəçilər, yaratdıqları absurd ədəbi nümunələrini və absurd teatrı formalasdırmağa başladılar. Bununla da insanlarda bu teatr jannna maraq oyatmaqla, düşüncəni dəyişməyə çalışıdilar.

Absurd teatrı termini ilk dəfə 1961-ci ildə məşhur ingilis tənqidçisi Martin Esslinin "Absurd teatrı" adlı kitabında elmi araşdırımıya cəlb edilir, nəzəri diskurs yaradır. Absurd teatrının fəlsəfi-estetik əsasını Qərbi Avropa fəlsəfi fikrinin irrasionalist cərəyanları - Jan-Pol Sart (1905-1980) və Alber Kamyunun (1913-1960) ekzistensializmi, Ziqmund Freydin (1856-1939) psixoanalizi, həmçinin Alfred Jarrinin (1873-1907) manifestları, Antonen Arto (1896-1948) və başqalarının dramaturgiyası və nəzəri traktatları təşkil edirdi. Əsər müəlliflərinin fikrincə, real həyatda subyekt və obyekt bir-birlə əks mövqedə dayanır. Tarixdə baş verən hər şey üçün insan məsuliyyət daşıyır. İnsan yalnız "sərhəd situasiyasında", yəni ölüm qarşısında dayandıqda özünü ekzistensiya kimi dərk edir. Odur ki, Absurd teatrının qəhrəmanları ölüm, iztirab, qorxu, günah, mübarizə zəminində təsvir olunur. "Sizif əfsanəsi" adlı fəlsəfi esesində Alber Kamyu insan mövcudluğunu bütün ömrünü hədər işə həsr etmiş Sizif əməyi ilə müqayisə edirdi. Müəllif eyni zamanda o biri dünyada vəd olunan rahatlıq haqqında xristian ideyasına qarşı çıxaraq həyatın mənasını Sizif əməyində - gündəlik işdə, bitib-tükənmək bilməyən mübarizədə, daimi fealiyyətdə görürdü.

Absurd teatrın baniləri fransız yazıçıları Ejen Ionesko (1909-1994) və Semyuel Bekket (1906-1989), sonralar bu cərəyanın axınına qoşulan Jan Jene (1910-1986), Fridrix Dürrenmatt (1921-1990), Edvard Olbi (1928-2016), Harold Pinter (1930-2008), Slavomir Mrojek (1930-2013), Tom Stoppard (1937) və sair onlarla avangard müəlliflər cəmiyyətdə birmənalı qarşılınmalar da, getdikcə bu janla daha çox şöhrət tapdılar və onların əksər çoxluğu müxtəlif mötəbər mükafatlarda təltif olundular. Bu, təfəkkürü yeniləyə bilən yeni janın yaradıcıları getdikcə sənətə, sənət vasitəsi ilə cəmiyyətə öz təsirlərini göstərməyə başladılar. Beləcə, Birinci Dünya müharibəsinin sarsıntılarından hələ xilas olmamış, ikinci Dünya müharibəsindən sonra bəşəriyyətin düçər olduğu mənasızlıqların burulğanına düşmüş cəmiyyət, absurd dünyada qorxu və

güvensizliklə, absurd zaman içində absurd cərəyanla qarşı-qarşıya çıxdı. O dövrde dünyada baş verən gərgin hadisələr fonunda özlərini uçurumun başında hiss edən insanlara sonrakı həyat reallığında gedışatın nələri vəd edəcəyini məhz absurd teatri öz mahiyyətində təlqin etməyə çalışırdı. Absurd dramı müəlliflərinin qənaətinə görə, "Dünya, həyat, sağlam şuur, rasionalist təfsirlər baxımından olduqca ziddiyətli, anlaşılmazdır. İnsan üçün həyatın ağırlığını daşımaq çətinləşib. İnsanlar içərisində yaşadıqları gerçək vəziyyətlərin ağırlığını nəinki şüuri ilə, hətta hissələriylə də getdikcə daha çox anlamağa, izah etməyə qadir deyillər. Deməli, heç kəs öz həyatını, hətta özünü belə anlaya bilmir" (1).

İnsanlar absurd teatrda qara komediyanın nəyi və niyə hədəfə aldılarını, bu "niyələr"in niyə baş verdiyini, baş verənlərin nəyi izah etmək istədiyini məntiqi əsaslarla aydınlaşdırıbilmirdilər və bu özü də bir absurd əhvalın yaranmasına səbəb olurdu. Absurd teatr "insan halının mənasızlığı" duyusunu və ağlın, düşüncənin insanlığı tərk etməsiyle bağlı olduğunu anlatmağa çalışır. Bu teatr, ümumiyyətlə, nəzəri cəhətdən insan mövcudluğunu şərtlərini absurdluqda əritmiş, günün mübahisə obyektiyinə çevirmişdir. Götürək E.Ioneskonun "Kərgədanlar", "Keçəl Soprano" və digər əsərlərini. Bu əsərlərdəki hadisələrin rabitəsizliyi, məntiqin məntiqsizliyi, ənənəvi teatr anlayışının inkarına aparıb çıxaran cəfəngiyat, cəfəng oyun və sair, bütün bunlar insanları düşündürməyə və ortada olan suallara cavablar tapmağa məcbur edirdi.

"Həyatda hər zaman güman yeri olduğu kimi, incəsənətdə də mütləq güman yeri qalmalıdır" - öz yaradıcılığında bu prinsipi əsas götürən Ioneskonun fikrincə, - "Bizə qədər yaradılan bütün teatr əsərlərinin təqribən yarısı, məncə, elə komik olduğu qədər də, absurd xarakterlidir, çünki komiklik - həm də absurdluqdur. Və mənə elə gəlir ki, öz qəhrəmanın diliyle: "Bu dünya - bir ağıldankəmin hay-külyə və çılgınca anlatdığı, hər cür mənə və əhəmiyyətdən məhrum bir hekayətdir" deyən Şekspir bu teatrın ulu əcdadi, onun banisi sayıla bilər. Absurd teatrın köklərinin daha qədim çağlara gedib çıxdığını, hətta Edipin də absurd personaj olduğunu iddia eləməyə əsasımız var, çünki onun başına gələnlər, bir məqamı çıxməq şərtiylə, əsl absurd idi" (6). Absurd teatr kainat qanunlarının anlaşılmazlığıdır, reallıqla xəyallar arasındaki ziddiyətlərdən, insanın öz-özüylə münaqışasından yaranır. İnsan olumla ölüm arasındaki sərhəddə çıxış yolu axtarır; eyni zamanda həm ölümə, həm də yaşamağa can atır.

Amma absurdizm nə qədər anlaşılmaz idisə; bir o qədər də düşündürүү və təfəkkürü hərəkətə gətirən dinamik çeviklik idi. Ionesko hesab edirdi ki, absurd teatr həm də bir mübarizə teatrı idi: o, həm burjuaziya teatrını parodiya edirdi, həm də realist teatra qarşı çıxırdı. Ötən əsrin tam yarısında, 50-ci illərdə meydana gələn absurd sənət incəsənətin ən aparıcı sahəsi olan teatr sənəti vasitəsi ilə təfəkkürdə inqilab etdi. Ionesko özü bunu vurğulayaraq qeyd edir ki, yeni teatr mərhələsi olan absurd teatrı 1950-ci illərdə formalasdırmağa başladığı zamandan az sonra, özünün

müəllifi olduğu "Kərgədanlar", "Keçəl Soprano", "Stullar", "Borc qurbanları", eləcə də absurd dramaturgiyanın digər görkəmli müəllifi Semyuel Bekketin "Məhəbbətsiz münasibətlər", "Mörfi", "Kreppin sonuncu lənt yazısı", "Xoşbəxt günler", "Mersye və Kamye", "Oyunun sonu", "Qodonu gözlərkən" pyesləri çox böyük uğur əldə edə bildilər.

Araşdırımlar apardıqca ortaya absurdçuların çox maraqlı baxış bucaqları, absurd cərəyanı və absurd teatrı ilə bağlı təzadlı və ziddiyətli fikirləri çıxır. Absurdçuların bir qismi absurd teatr realist teatr kimi qiymətləndirir, digər bir qismi absurd teatra irreal teatr kimi baxır və sair. Buradan belə qənaəetə gəlmək olur ki, absurdizmə baxışların özləri də absurddur.

Amerika absurd teatrının nümayəndələrindən olan dramaturq Edvard Olbi (1928-2016) də "Hansi teatr həqiqətən absurddur?" esesində təsdiqləyir ki, absurd teatr, ekzistensialist və postekzistensialist fəlsəfi cərəyanları özündə birləşdirən sənət olaraq, zəmanəmizin realist teatr hadisəsi adlandırıla bilər.

Absurd teatr realist personajları, vəziyyətləri, hadisələri və digər teatr elementlərini inkar edir. Bu tamaşalarda zaman və məkan təyinatsızdır, dəyişkəndir, ən sadə səbəblərdən belə dağılır, parçalanır. Mənasız çəkişmələr, təkrarlanan dialoqlar, mənqısqız çərənləmələr, hadisələrin dramatik mənqısqızlılığı - bütün bunlar bir məqsədə yönəldilir: bəzən nağıla bənzəyən, bəzən isə dehşətli əhvala köklənən vəziyyəti təqdim etməyə... Məşhur irland yazıçısı Semyuel Bekketin "Qodonu gözlərkən" pyesi nədən bəhs edir: heç nədən və hər şeydən; hadisə vaqe olur: heç yerdə və hər yerdə; zaman - heç vaxt və hər dəqiqə; nə baş verir: heç nə və hər şey; əsərin qəhrəmanları: heç kim və hər birimiz... Belə olan surətdə nə etməli? Qodonu gözləmeli. O, gələrsə, gözəl günlərin birində biz xilas olacaqıq.

Bekket bu pyesi 1948-1949-cu illərdə fransız dilində yazmış və elə özü ingilis dilinə tərcümə etmişdir. Bekket ümidişsizlik yazıçısıdır. O, öz dövrünə uyğunlaşmağa can atmırıdı. Lakin biz "insan xoşbəxt olmaq üçün yaradılıb" fikrinə şübhəylə yanaşanda, Bekketin səsini duymağa başlayıraq. Absurd dramaturgiyasının tacı hesab edilən "Qodonu gözlərkən" pyesi "XX əsrin ən təsireddi dram əsəri" adına layiq görülmüşdür. Bekketin dediyinə görə, bu əsəri ona uğur gətirməyən prozadan uzaqlaşmaq məqsədi ilə yazıbmış. Lakin tənqidçilər əsəri Bekketin də iştirak etdiyi fransız qarşıdurmasından təcrübəsinə alleqorik şəkildə təsvir edən hərbi dram kimi qiymətləndirildilər. Müharibə veteranları deyirdilər ki, müharibə hər şeydən əvvəl sonu gözləmekdir. Və bu əsər də ikinci dünya müharibəsindən sonra yazılın digər əsərlər kimi, ümidiñ intizarıdır... ". "Qodonu gözlərkən" - həyatın teatri, illüziyası və qəddar həqiqətləridir; "gözləyə-gözləyə yox olub zamansızlıqda itirik... Bax, budur həyat, bax, budur absurd - zamansız gözləmə salonu..." (7).

"Dünya absurddur və bundan çıxış yolu yoxdur" (2) - bu hökmü verən absurd dramaturgiya və absurd teatrının qəhrəmanları belə düşünürər ki, "düzdür, dünya absurddur, amma absurd dünya - dünyanın

harmoniyasını poza bilməyəcək". Bu da bir paradokslu ki, İonesko öz absurd pyeslərini "komik dram" və "fars" adlandıırıb. Absurd teatrının atası hesab olunmasına baxmayaraq, o, kəskin şəkildə "absurdizm"in əleyhinə çıxır və yazdığı pyesləri realist əsərlər adlandırırırdı: "bütün real həyat və əhatəmizdə olan hər şey nə qədər absurddursa, mənim pyeslərim də bir o qədər realistdir" (3), - deyə söyləyir, bir çox hallarda absurd teatri "gülünc teatr", bəzən isə "paradokslar teatri" adlandırırırdı.

20-ci əsrin avanqard əhvali ilə yaşayın və yaranan nəzəriyyəcılərin axtarışları nəticəsində yeni cərəyanlar axını sel kimi bütün təfəkkürleri çulğamağa başladı və on il sonra, bu nəzəriyyələr səli nəticəsində öncə linquistika elminə aid olunduğu düşünülməsinə baxmayaraq, kibernetika elmində həqiqi inqilabə səbəbənən, əslində isə texnogen sahəni tam olaraq ağışuna alan, azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis mənqısqızlı nəzəriyyəsi doğuldu.

Mənim qənaətimə görə, absurd nəzəriyyənin yaranışı ilə, sonradan ortaya çıxan qeyri-səlis mənqısqızlı nəzəriyyəsinin yaranması, adekvat düşüncənin və təfəkkürü hərəkətə getirən fəlsəfi konsepsiyanın məhsuludur. Necə ki, mənqısqızlı varlığın mənqısqızlı mənqısqızlı ilə qarşı gələn absurd nəzəriyyə ortaya başqa ölçülərin, rənglərin çıxdığını, düşüncə almında sərhədsiz arenanın, qeyri-yuvarlaq sonsuzluğun fəlsəfəsini aydınca göstəririd, eləcə də, qeyri-səlis mənqısqızlı nəzəriyyəsi özünə qədər, cəmiyyətin öündə olan səlis bir nəzəriyyəyə - "binar" nəzəriyyəsinə bir qeyri-səlis anlayışla üsyana qalxdı və sübut etdi ki, qeyri-səlislik bütün sərhədləri aşış keçə bilən fövqələşir. Elm almında böyük hadisədir və onun yaratdığı imkanlar həm təfəkkürün süretlə inkişafını temin etməyə başladı, həm də real həyat tərzinin inqilabi dəyişikliyinə səbəb oldu. Daha doğrusu, düşüncə fazasında genişlik, təfəkkürdə sərhədsizlik, əhatəsizlik, çoxxəttilik, rəngarənglik palitrası, simfonik polifoniya və sair qeyri-yuvarlaq sonsuzluq meydani yaradır. Bütün bunlar onun göstəricisi oldu ki, absurdçularla, qeyri-səlisçi Lütfi Zadənin vəhdət təşkil etdən düşüncə məhsullarının ərsəyə getirdiyi hər iki nəzəriyyənin novatoruluq xüsusiyyətləri ilə dövr, zaman kökündən dəyişdi. Hər iki nəzəriyyə yeni düşüncə erasının başlanğıc nöqtəsinin bünövrəsini qoydu.

Bu bünövrə Azərbaycan ədəbiyyatının zənginləşməsində və yeni dünyaya açılan pəncərədən Azərbaycan ədəbiyyatının nəsnələrinin dünyaya integrasiya edilməsində öz rolunu oynadı. Bu yolda əsas aparıcı qüvvə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı Elçinin yaradıcılığı öncül oldu. Elçin absurdizmin və qeyri-səlisizmin Azərbaycan ədəbiyyatında ən parlaq nümayəndəsi olmaqla, hər iki nəzəriyyənin Azərbaycan ədəbiyyatında banisine çevrildi. Görkəmli yazıçının çoxxətti parallellərdən keçən "izm"lərlə dolu olan səhnə əsərləri onun, "Elçin teatr" epoxasının yaranmasını təmin etdi.

ƏDƏBİYYAT

1. Театр абсурда. Сб. статей и публикаций. СПб., 2005, с. 191.
2. Абсурдная драма. URL: <http://www.o-tt.ru/index/absurdnaya-drama>.
3. <https://thequestion.ru/questions/122970/chto-takoe-teatr-absurda-chto-tam-takogo-absurdnogo>
4. Мартин Эсприн. Театр абсурда. М., 2010.
5. Кушкин Е.П. Альберт Камю. Л., 1982, с. 25.
6. Ионеско Э. Есть ли будущее у театра абсурда? / Ионеско Э. // Выступление на коллоквиуме "Конец абсурда?" / Театр абсурда. Сб. статей и публикаций. СПб., 2005, с. 191-195. URL: http://ec-dejavu.ru/a/Absurd_b.html
7. A.Talibzadə. Zamansızlıqda zamanı gözləmək. Teatro.az. 12 iyun 2018.

Нечеткий абсурд в абсурде

В статье анализируются параллели теории абсурда и теории нечеткой логики. Автор отмечает, что появившаяся теория абсурда и возникшая впоследствии теория нечеткой логики, является продуктом адекватного мышления и философской концепции, приводящей мысль в движение. В результате поисков теоретиков, которые жили и творили в авангардных настроениях 20-го века, возник поток новых течений, который стал окутывать и рождать новые мысли, и десять лет спустя в результате этого потока родилась теория нечеткой логики азербайджанского ученого Лютфи Заде, полностью охватившая техногенную сферу, несмотря на то, что ранее считалось, что она относится к лингвистике. Новаторские черты продуктов мышления абсурдистов и теоретика нечеткой логики Лютфи Заде, которые образовывали единство, в корне изменило время. Обе теории стали отправной точкой начала новой эры мышления. Главной ведущей силой на этом пути стало творчество видного представителя азербайджанской литературы Эльчина. Эльчин, будучи самым ярким представителем абсурдизма и нечеткости, стал основоположником обеих теорий в отечественной литературе.

Ключевые слова: абсурдизм, театр абсурда, литературные течения, нечеткая логика, театр Эльчина.

Fuzzy absurdity in the absurd

The article deals with the parallels between absurd theory and theory of fuzzy logic. The author notes that the emergence of an absurd theory and the subsequent emergence of a theory of fuzzy logic is the product of adequate thinking and a philosophical concept that drives thinking. As a result of the search by theorists who lived and created in the avant-garde mood of the 20th century, new currents began to flood the minds of all and ten years later, although the fact that it was first thought to belong to the science of linguistics as a result of the flood of these theories, the theory of fuzzy logic by Azerbaijani scientist Lotfi Zadeh, who completely embraced the man-made field, was born. Time has changed radically with the innovative peculiarities of both theories, which were created by the product of thought that developed by the absurdists and Lotfi Zadeh. Both theories laid the foundation for the beginning of a new era of thought. The main leading force in this direction was the work of Elchin, a prominent representative of Azerbaijani literature. Being the brightest representative of absurdism and fuzziness in Azerbaijani literature, Elchin became the founder of both theories in Azerbaijani literature.

Key words: absurdism, theater of absurdity, literary currents, fuzzy logic, Elchin theater